



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin
(EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə
yetirilmiş layihə üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Məmmədova Günel Aslan qızı

Qrantın məbləği: 10 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/20/4-M-24

Müqavilənin imzalanma tarixi: 22 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılın

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Bərkfaza reaksiyaları və ya bərk halda gedən reaksiyalar - bərk maddələr arasında gedən faza əmələgətirmə, daxili və səthdə olan diffuziya, əritmə proseslərindən ibarətdir. Bərkfaza reaksiyalarının getməsi üçün hissəciklər six temasda olmalıdır. Bərk komponentlər arasında six temas yaratmaq üçün qarışıqları əvvəlcədən presləmək lazımdır. Tərifimizdən seçilmiş ilkin komponentlər - qalluazit, antiqorit - laylı struktura malikdirlər və quruluşları uyğun olduğundan asanlıqla reaksiyaya girirlər. Qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit sistemlərində bərkfaza reaksiyaları aparılmışdır. Reaksiyalar $20-1000^{\circ}\text{C}$ temperatur intervalında, ilkin komponentlərin müxtəlif nisbətlərində aparılmışdır.

Qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit sistemlərində bərkfaza reaksiyaları nəticəsində alınmış ərintilərin istilikkeçiriciliyi, bərkliyi və istiliyədavamlılığı

öyrənilmişdir. İlkin komponent kimi götürülmüş antiqorit mineralini təbiətdə olduğu kimi seolitlərin sintezində istifadə etmək mümkün deyil, çünkü bu mineralın tərkibində seolitəmələğətirən quruluş vahidi mövcud deyil. Bu səbəbdən bu mineral ele bir vəziyyətə keçirilməlidir ki, onun tərkibində seolitəmələğətirən quruluş vahidi olsun və bu səbəbdən bu mineralı seolitin kristallaşma prosesində istifadə etməmişdən onu metastabil vəziyyətə keçirmek lazımdır. Antiqorit mineralı 645°C temperaturda 50 dəqiqə müddətində optimal şəraitdə metastabil vəziyyətə keçmişdir.

Qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit sistemlərində hidrotermal reaksiyalar nəticəsində erionit, jismondin, lomontit, qeylandit, vayrakit, natrolit tipli praktiki əhəmiyyətli seolitlər sintez olunmuşlar. Hidrotermal proses "Mori" tipli 30 sm^3 həcmli avtoklavlarda, qələvi mühitində ($\text{NaOH}, \text{NH}_4\text{OH}$) aparılmışdır. Avtoklavların doldurma əmsali $F=0,8$.

Qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit, qalluazit-obsidian sistemlərində hidrotermal reaksiyalar nəticəsində sintez olunmuş erionit, jismondin, lomontit, natrolit, qeylandit, vayrakit tipli praktiki əhəmiyyətli seolitlərin dehidratlaşma-rehidratlaşma, kationdəyişmə xassələri öyrənilmişdir. İlkin kationların Sr^{2+} , Ce^{3+} və Cd^{2+} kationlarla ionmübadilə təcrübələri onların duzlu məhlullarından 1,0-2,0 N qatılıqda $80-90^{\circ}\text{C}$ temperatur intervalında müxtəlif zaman ərzində aparılmışdır. Dehidratlaşmış məhsul 8-12 saat ərzində bütövlükə rehidratlaşır. Bu da alınmış məhsulun seolit olduğunu sübut edir.

İlkin, aralıq və son məhsullar derivatoqrafik (Q-derivatoqraf-1500), rentgenoqrafik (DRON-2,0; CuK_{α} -şüalanma, Ni-süzgəci) və rentgenspektral (SRM-18) analiz metodları ilə tədqiq olunmuşlar.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

100%

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləməlidir)

Qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit sistemlərində bərkfaza reaksiyaların nəticəsində alınan məhsullar yüksək temperatura davamlı istilikizolyasiya materialları və müxtəlif quruluş tipli seolitlərin sintezində yaxşı İlkin komponentlər kimi istifadə oluna bilərlər. Ümumiyyətlə, laylı quruluşa malik olan alümosilikatlardan və onların kompozisiyasından (kaolinitdən, qalluazitdən, antiqoritdən, kaolinit-antiqorit, antiqorit-perlit, kaolinit-dolomit sistemlərindən) seolitlərin və yüksək temperatura davamlı istilikizolyasiya materiallarının sintezində kifayət qədər istifadə edilmişdir. Ancaq bu işdə ilk dəfə olaraq yuxarıda sadalanan İlkin komponentlərin kompozisiyasından istifadə olunmuşdur. Bərkfaza reaksiyalar nəticəsində alınan məhsullar - forsterit və mullit materiallara odadavamlılıq və bərklik xüsusiyyətlərini verir.

İlkin komponent kimi götürülmüş antiqorit mineralı təbiətdə olduğu şəkildə istifadə olunduğunda qeyri-seolit mineralları əmələ gətirir. Bu mineral ancaq metastabil vəziyyətə keçirildikdə onu seolitlərin kristallaşma prosesində istifadə etmək mümkündür. Bu ilk dəfə bizim tərəfimizdən müəyyən olunmuşdur. Antiqorit mineralı 645°C temperaturunda 50 dəqiqə müddətində metastabil vəziyyətə keçir. Ümumiyyətlə, laylı quruluşa malik olan alümosilikatlar (kaolinit, antiqorit və s. (qalluazit istisna olmaqla)) ancaq metastabil vəziyyətə keçəndən sonra seolitlərin kristallaşma prosesində istifadə oluna bilərlər.

İlk dəfə olaraq qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit, qalluazit-antiqorit-obsidian sistemlərində hidrotermal reaksiyalar nəticəsində praktiki əhəmiyyətli seolitlər alınmışdır və alınmış seolitlər əsasən Mg-tərkiblidirlər, bu da mühüm nəticələrdəndir, çünkü Mg-tərkibli seolitlərin alınması mürəkkəb və çətin prosesdir.

Ümumiyyətlə, seolitlərin tətbiq sahəsi çox geniş və müxtəlifdir: neftkimya və qaz, atom, qida

sənayelerində, kənd təsərrüfatında, tibbdə, tikintidə. Seolitlərin ion-mübadilə xassələri göstərir ki, onlar qələvi, qələvi torpaq, ağır və bir sıra əlvan metalların böyük kationlarının ayrılması üçün istifadə oluna bilər.

Termal çevrilmələr zamanı alınmış ərintilər yüksək temperatura davamlı istilik izolyasiya materialı kimi istifadə oluna bilər.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərinin kağız üzərində və CD şəklində əlavə etməli!*)

4

Çapdan çıxmış: 1. Сборник тезисов I Всероссийской интернет-конференции «Границы науки 2012», «Синтез цеолита эрионита в природной системе галлуазит-доломит», РФ, Казань, апрель-июнь 2012 г., стр. 163-164

2. IX Российская ежегодная конференция молодых научных сотрудников и аспирантов «Физико-химия и технология неорганических материалов», «Синтез цеолитов различных структурных типов в природной системе галлуазит-доломит», 23-26 октября 2012 г., Москва, стр. 391

3. Всероссийская молодежная научная школа в рамках фестиваля науки «Химия и технология полимерных и композиционных материалов», «Реакции в твердом состоянии галлуазита с антигоритом», РФ, г. Москва, 26-28 ноября 2012 год, стр. 349

4. Журнал «Новый Университет», «Реакции в твердом состоянии галлуазита с доломитом», Йошкар-Ола, № 03, 2012 г., стр. 76-81

5. VII Всеукраинская научная конференция аспирантов и молодых ученых с международным участием «Химические проблемы современности», «Гидротермальный синтез цеолита типа ломонтита в природной системе галлуазит-доломит-обсидиан», г. Донецк, 11-14 марта 2013 г., стр. 13

6. XX Международная научная конференция аспирантов и молодых ученых «Ломоносов-2013», «Твердофазные реакции в природной системе галлуазит-антигорит-доломит», 8-12 апреля 2013 г., г. Москва, (после 5 мая я получу сборник)

7. Monoqrafiya «Hydrothermal crystallization of zeolites», Lambert Academic Publishing, Saarbrucken, Germany, 2013, 68 page

8. XXIII Российской молодежная научная конференция «Проблемы теоретической и экспериментальной химии», «Твердофазные реакции в природной системе галлуазит-антигорит-обсидиан», г. Екатеринбург, 23-26 апреля 2013 г., стр.

9. III Всероссийская молодежная научная конференция «Химия и технология новых веществ и материалов», «Кристаллизация цеолита типа жисмондина в природной системе галлуазит-доломит-обсидиан», г. Сыктывкар, 22-26 апреля 2013 г., стр. 33-34

Çapa qəbul olunmuş: 1. Журнал «Химическая технология», «Исследование твердофазного взаимодействия галлуазита с антигоритом при нагревании», 2013 г.

2. Журнал «Техника и технология силикатов», «Синтез и исследование цеолита типа жисмондина на основе природных силикатов», 2013 г.

3. Сборник тезисов II Всероссийской интернет-конференции «Границы науки 2013», «Кристаллохимические аспекты получения цеолита типа вайракита в природной системе галлуазит-доломит-обсидиан», РФ, Казань, май-июнь 2013 г.

4. VIII Всероссийская школа-конференция молодых ученых «Теоретическая и экспериментальная химия жидкофазных систем» (Крестовские чтения), «Гидротермальный синтез гейландита в природной системе галлуазит-доломит-обсидиан», 7-11 октября 2013 г., г. Иваново

5. Innovative development trends in modern technical sciences: problems and prospects,

«Synthesis and study of zeolite erionite of type», 2013, USA

6. Всероссийская молодежная научная конференция «Иновации в материаловедении», «Гидротермальное превращение в природной системе галлуазит-обсидиан», г. Москва, 3-5 июня 2013 г.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

Patent, Təbii qalluazit-dolomit sistemində Ca, Mg-erionit tipli seolitin alınma üsulu

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstəriləlidir)
AMEA Kimya Problemləri İnstitutu, Bakı şəhəri, 16-19 aprel 2013-cü il, maddələrin rentgenfaza analizləri aparılmışdır

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

8 Layihə üzrə digər tədbirlərdə iştirak

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstəriləlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

11 Yerli həmkarlarla əlaqələr

AMEA-nın Kimya Problemləri İnstitutu

12 Xarici həmkarlarla əlaqələr

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

14 Sərgilərdə iştirak (əgər baş tutubsa)

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstəriləlidir)

Naxçıvan MR Dövlət Radio və Televiziya verilişləri Komitəsində qrant layihəmələ bağlı çıxış etmişəm, 28 fevral 2013-cü il

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

İCRAÇI:

Layihə rəhbəri

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"4" iyun 2013-cü il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"4" iyun 2013-cü il

Məmmədova Günel Aslan qızı

(imza)

"04" iyun 2013-cü il





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin (EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA

MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Məmmədova Günel Aslan qızı

Qrantın məbləği: 10 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/20/4-M-24

Müqavilənin imzalanma tarixi: 22 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən, yeni qalluazit-antiqorit, qalluazit-dolomit, qalluazit-antiqorit-dolomit sistemlərində, yüksək temperatura davamlı istilikizolyasiya materialları və praktiki əhəmiyyətli Mg-tərkibli seolitlər alınmışdır. İlk dəfə olaraq yuxarıda sadalanan sistemlər işlənilmişdir.

Layihədə alınan seolitlər əsasən Mg-tərkiblidirlər. Ümumiyyətlə, təbii seolitlərin Mg-tərkibli sintetik analoqlarının sintezi mürəkkəb, çətin gedən prosesdir və xüsusi şəraitdə aparılmalıdır. Kənardan az təsir olduqda proses başqa istiqamətə yönələ bilər. Bu səbəbdən elə optimal şərait yaratmaq lazımdır ki, Mg-tərkibli seolitləri ala biləsən.

Seolitdə Mg kationunun mövcud olması seolitin termiki davamlılığını və sorbsiya

tutumunu artırır.

Alınmış yüksək temperaturla davamlı istilikizolyasiya materialları isə ilk dəfə olaraq bu sistemlərdə alınmışdır.

2

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1

Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Doktorluq işimdə və patentlərdə

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"04" iyun 2013-cü il

İCRAÇI:

Layihə rəhbəri

Məmmədova Günel Aslan qızı

(imza)

"04" iyun 2013-cü il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"4" iyun 2013-cü il



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ELMIN İNKİŞAFI FONDU**

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin
(EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə
yetirilmiş layihə üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT
(Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilikizolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Məmmədova Günel Aslan qızı

Qrantın məbləği: 10 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/20/4-M-24

Müqavilənin imzalanma tarixi: 22 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il



Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə 1 intervalla doldurulmalıdır.

1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Elmi məhsulun növü Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş	«Hydrothermal crystallization of zeolites», Lambert Academic Publishing, Saarbrucken, Germany, 2013, 76 page		


2. Məqalələr	həmçinin xarici nəşrlərdə	Журнал «Новый Университет», Йошкар-Ола, № 03, 2012 г., стр. 76-81	1. Журнал «Химическая технология», 2013 г. 2. Журнал «Техника и технология силикатов», 2013 г. 3. Innovative development trends in modern technical sciences: problems and prospects, 2013, USA
3. Konfrans materiallарında məqalələr	O cümlədən, beynəlxalq konfras materiallарında	<p>1. Сборник тезисов I Всероссийской интернет-конференции «Границы науки 2012», РФ, Казань, апрель-июнь 2012 г, стр. 163-164</p> <p>2. IX Российская ежегодная конференция молодых научных сотрудников и аспирантов «Физико-химия и технология неорганических материалов», 23-26 октября 2012 г., Москва, стр. 391</p> <p>3. Всероссийская молодежная научная школа в рамках фестиваля науки «Химия и технология полимерных и композиционных материалов», РФ, г. Москва, 26-28 ноября 2012 г., стр. 349</p>	<p>1. Сборник тезисов II Всероссийской интернет-конференции «Границы науки 2013», «Кристаллохимические аспекты получения цеолита типа вайракита в природной системе галлуазит-доломит-обсидиан», РФ, Казань, май-июнь 2013 г.</p> <p>2. VIII Всероссийская школа-конференция молодых ученых «Теоретическая и экспериментальная химия жидкокомпозиционных систем» (Крестовские чтения), «Гидротермальный синтез гейландита в природной системе галлуазит-доломит-обсидиан», 7-11 октября 2013 г., г. Иваново</p>

4. VII
Всеукраинская научная конференция аспирантов и молодых ученых с международным участием «Химические проблемы современности», г. Донецк, 11-14 марта 2013 г., стр. 13

5. XX
Международная научная конференция аспирантов и молодых ученых «Ломоносов-2013», «Твердофазные реакции в природной системе галлуазит-антigorит-доломит», 8-12 апреля 2013 г., г. Москва

6. XXIII Российской молодежной научной конференция «Проблемы теоретической и экспериментальной химии», «Твердофазные реакции в природной системе галлуазит-антigorит-обсидиан», г. Екатеринбург, 23-26 апреля 2013 г., стр.

3. Всероссийская молодежная научная конференция «Инновации в материаловедении», «Гидротермальное превращение в природной системе галлуазит-обсидиан», г. Москва, 3-5 июня 2013 г.



		7. III Всероссийская молодежная научная конференция «Химия и технология новых веществ и материалов», «Кристаллизация цеолита типа жисмондина в природной системе галлуазит-доломит-обсидиан», г. Сыктывкар, 22-26 апреля 2013 г., стр. 33-34	
4.	Məruzələrin tezisləri həmçinin, beynəlxalq tədbirlərin toplusunda		
5.	Digər (icmal, atlas, kataloq və s.)		

2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			Təbii qalluazit-dolomit sistemində Ca, Mg-erionit tipli seolitin yeni alınma üsulu
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

No	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				